

UOT 81'28;81'286

TƏRANƏ NAĞİYEVA*

MÜRACİƏT - NİTQ ETİKETİ EMOSİONAL - DƏYƏRLƏNDİRME FUNKSİYASI KİMİ

Məqalədə müraciət nitq etiketlərinin emosional-dəyərləndirmə xüsusiyyətlərindən bəhs olunur. Adamlar onları əhatə edənlərə ünsiyətdə müxtəlif məqsədlərə əksəriyyətin işlədiyi bir sırə ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismində mənəni nitqin etiketləri təskil edir. Ən geniş yayılmış nitq etiketlərindən biri də müraciətlərdir. Başqa dillərdə olduğu kimi Azərbaycan bədii dilində də müraciətlər adətən adresatın mənşub olduğu sosial rolu, qohumluq-yaxınlıq dərəcəsinin, yəs xüsusiyyətlərini göstərir.

Açar sözlər: müraciət, nitq, etiket, ünsiyət, situasiya

Nitq etiketləri Azərbaycan dilinin funksiyalarını öyrənmək baxımından zəngin material verir. Digər tərəfdən, nitq etiketləri təkcə qədim dövrün yox, eyni zamanda, müasir dövrün dil funksiyaları barədə müəyyən təsəssüratlar yarada bilər.

R.Yakobson nitq fəaliyyətinin modelinə (göndərən, qəbul edən, mətn (kontekst), kod, əlaqə, məlumat) uyğun olaraq, dilin altı funksiyasını dəqiqləşdirmişdir (emotiv, konnotiv, referent, metadil, fatik, poetik). Mülliñin müəyyənəldirdiyi modellər barədə Ə.Rəcəbov yazar: «R.Yakobson modeli dil funksiyaları üçün taksonomiya qurulmasında problemini aydın göstərir. Müəyyən mənəda o, üç funksiyalı modelə nisbətən irsiliyişdir, heç olmasa, ona görə ki, kateqoriyanın sayının iki dəfə artırır. Lakin təhlükə də möhəz bundadır. Belə ki, dilin yeni funksiyalarının köşfi (daha doğrusu, icad olunması) davam etdirilə bilər, nəticədə yenə də qənaətbəxş sistem alınmazdır. Ona görə ki, səyolnilən fikirlərin çoxu hətta müəyyən kontekstdə çox funksiyalıdır» (5,59).

A.Qurbanova görə, «əməmiyyətdə dil üç mühüm funksiyani yerinə yetirir: 1) İctimai-siyasi təcrübəni yaratmaq, ötürmük və mənimməmək vasitəsi rolunu oynayır; 2) Kommunikasiya rolunda çıxış edir; 3) İntellektual fəaliyyət vasitəsi olur. Dilin həmin funksiyaları nitq prosesinin də istiqamətinə müəyyənəldirir» (4, 132).

Dilin funksiyaları ilə bağlı Q.V.Kolşanski, V.A.Avrorin və başqalarının təklifi etdiyi sistemlər də vardır. Bütün mənəni etiketlərin heç də hamısına yox, əsasən, R.Yakobsonun təklifi etdiyi sisteme istinad etməklə dilin funksiyalarını, onların ümumi səviyyəsini müəyyənəldirməyə çalışacaqı.

Azərbaycan bədii dilinin etiket məkanında R.Yakobsonun təqdim etdiyi modellərin, demək olar ki, hamısına rast gəlinir. Deməli, dilin emotiv, konnotiv, referent, fatik kimi funksiyalarının reallaşmasında poetik dil bir vasitə kimi çıxış edir. Burada Ə.Rəcəbovun bir fikrini xatırlatmaq yerinə düşür: «...hətta tarixi aspektdə də dilin ictimai (sosial) funksiyasını onun kommunikativ funksiyasına qarşı qoymaq olmaz. Dilin ictimai (sosial) funksiyaları insanın bu və ya digər dairədə fəaliyyətinin dilin kommunikativ funksiyası vasitəsilə konkret reallaşdırılmasından, həyata keçirilməsindən başqa bir şey deyildir» (5, 134).

Danışan və ya yazarın nitq predmetinə münasibət bildirməsi dilin emotiv funksiyasının başlıca vəziyyəsidir. Bu tip funksiyada insanın hiss və həyəcanları, əhvalı-ruhiyəsi ifadə olunur. Nitq etiketi – mövcud mədəniyyətin qəbul edilmiş deyimlərinin situasiyaya müvafiq formasına, məzmununa, sırasına, xüsusiyyətinə qoyulan tələblərin məcmusudur. Adamlar onları əhatə edənlərlə ünsiyətdə müxtəlif məqsədlərə əksəriyyətin işlədiyi bir sırə ifadələrdən istifadə

Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) 2019, № 2, səh. 90-100 91
edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir [2,22]. Nitq kontakt zamanı mətndə (replikada) məzmun hissəsi hamı üçün ümumi olur. - Nə dedin, xala? (uşaq deyir) - Nə deyirsən, əzizim? (ə və arvad deyir) - Nədir, əmioğlu? (cavan oğlan deyir) - Nə deyirsən, a yoldas? və s.

Nitq mədəniyyəti dedikdə, nitq əxlaqunun təmizləyici qaydaları, həmsəhəbətlər arasında lazım olan şərtidəkən əlaqənin yaradılması, saxlanması və kosiləmisi üçün qəbul edilmiş ünsiyyət üçün sabit və dayışmaz, milli xüsusiyyəti stereotip sistem nəzərdə tutulur. Nitq etiketinə, xüsusun ona «məzakətli» edən, ünsiyyətin müxtəlif formalarında istifadə edilən salamlaşma, xahiş, üzristəməz zamanı işlədilən söz və ifadələr addır. Nitq etiketinin öyrənilməsi dilçilik, mədəniyyət tarixi və nəzəriyyəsi, etnoqrafiya, ölkəşünaslıq, psixologiya və s. humanitar fənlər arasında xüsusi yer tutur»[6,63].

Nitq etiketi geniş mənəda hər hansı bir ünsiyyət prosesini xarakterizə edir. Buna görə də nitq etiketi nitq ünsiyyətdində formullara bağlıdır. Həmین postulatlar kommunikasiyada istirak edənlər arasında qarşılıqlı ünsiyyətin mümkün və uğurlu olmasına tömən edir. Məsələn, keyfiyyət postulatları məlumatın yanlış, və yaxud, əsəsiz olmamasını, komiyyət postulatları isə məlumatın nə qisa, nə də genis olmasını səciyyələndirir.

Postulatlardan birinən və ya bir neçəsinin pozulması kommunikasiyanın uğursuzluğuna gətirib çıxarır. Digər mühüm tələblər – məsolon, nəzakətlik (hər bir məlumat nəzakəti, ədəbi olmalıdır) bəzi tədqiqatçılar tərəfindən nəzərə alınır, çünkü ünsiyyətin əsas vəzifəsi informasiyanın səmərəli ötürülməsidir. Məsələnin bu cür qoyulması nitq etiketinin tələblərinə uğurlu kommunikasiya üçün lazımi şart kimi göstərilir. Bu tələblər, xüsusun, digər məlumatlar üçün əhəmiyyətlidir. Onların əhəmiyyəti şəxslərarası əlaqənin yaradılması və dincəyicinin dəqiqətinin cəlb edilməsindən ibarətdir. Bu cür vəzifəyət yarandıqda nəzakət postulatlarının ön planda olması labüddür. Nəzakəti danışq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemo malikdir. Bura nitqin müraciət, dincəmə, sualvermə, səhəbat qoşulma, suala cavabvermə, şad və bədənə çatdırma və s. qaydaları kimi komponentlər daxildir. Nəzakəti nitq, hərəkət, davranış, mədəniyyətimizin çox mühüm amillərindən. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi və inkişafında həmişə mühüm əhəmiyyət kifət etmiş, insanların mədəniyyətinin ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.

Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakəti danışq qaydalarına əməl etmək xüsusiələr vacib sayılır. Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bənövşə, xalq kimi dünyaya tanıtmaqdə digər amillərlə yanışı, mədəni danışığın yüksək nitq mədəniyyətinin də rolü böyükdür.

Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətdə, nəzakəti danışığına görə tədqiq olunmuş, müsahibinə nəzakəti səzləri, ifadələri ilə mükaftalandırılmışdır.

Ədibin asası sözdür. Gözəl söz söyləyə bilən, şorşəf qatar (M.Kaşgarı) Nitq ünsiyyətdəki digər ifadələr ünsiyyət mövzusunun kədərləri və yaxud, son xarakterleri olmasından asılıdır. Ünsiyyət məkanı ilə bağlı spesifik etiket qaydaları da mövcuddur (süfrə başında, müşavirədə və s.)

Nitq etiketi kimi müraciətlər aşağıdakı kommunikasiya funksiyalarını daşıyır: həmsəhəbətlər arasında əlaqənin yaradılması və adresantın dəqiqətini cəlb etmək.

Baş verən ünsiyyətin statusunu müəyyən etmək (iğzüzar, rəsmi, qeyri-rəsmi və s.) ünsiyyət üçün münasib şərait yaradır və dincəyici müsbət təsir göstərir.

Nitq etiket formalı kommunikatiyakta yeni məzmun, mətiqə malik informasiya göstərmir. Nitq etiketləri tamam başqa, kontaktyaradıcı informasiya daşıyır. Əgər «Salam, canabalar!», yaxud «Privet, qaqaş!» deyilirsə, deməli, adresat öz sosial statusunu təqdim etmiş olur.

Dil milli mədəniyyətin vacib elementidir. Hər bir dildə müyyəyan ünsiyyət qaydaları mövcuddur. Nitq etiketi cəmiyyətdə hansı üçün vacib olan nitq davranışı formullarıdır. Nitq etiketi stereotip ifadələrdən, sabit formullardan ibarətdir. Ən geniş yayılmış nitq etiketlərindən biri də müraciətlərdir. Başqa dillərdə olduğu kimi, Azərbaycan bədi dilində dəmərciətlər, adətən, adresatın mansub olduğu sosial rolu, qohumluq-yaxınlıq dərəcəsini, yaş xüsusiyyətlərini göstərir. Nitq etiketi dedikdə, milli spesifikasi sabit formuların mikrosistemi nəzərdə tutulur. Müraciətlər kommunikasiya aktının on sabit və fəal formalarının birində - dialoqda özünü göstərir.

Müraciətlər nitq etiketi kimi kommunikativ aktivdə, ilk növbədə, sosial-ictimai münasibətləri öks etdirir. Hər bir cəmiyyət müraciətlərin tarixən həmişə eyni mənə və funksiyada işlənməsindən maraqlıdır. Hər bir müraciət müyyəyan situasiyalarda, müyyəyan kommunikasiya aktında işlədirilir.

Folklorümüzda müraciət formuları geniş yayılmışdır. Lirik qəhrəman ya konkret tərəfni-qabilinə, yəni ikinci şəxslə, tərənnüm obyekti, ya şahidlilik edən kənar, üçüncü şəxslər, ya da məcazi adresatlara (mücorrad anlaysılar, əşyalar, təbiət obyektləri və s.) müraciət edə bilər. İkinci şəxslə, yəni, tərəfni-qabilinə müraciət xalq şeirində geniş yayılmış nitq forması olaraq, birbaşa ünsiyyət prosesi yaradır.

Qeyd edək ki, ikinci şəxslə müraciət formal olaraq, adətən, monoloji nitq formasında olsa da, dialoq mahiyyət kəsb edir, xalq şeirində çoxsəsliliyin əlaməti olan bu cəhət həm lirik növün, həm də şifahı yaradıcılığın tipologiyasına uyğundur.

Tərənnüm obyekti müraciət yə ümumi şəkildə, ya konkret prototipə ünvanlanan nitq kimi gerçəkləşə bilər:

«Səvdiciyim, hanı gözəllər xani?

Güzərimiz sizin otağa düşdü.

Buysursan fərmani, allatlar canı,

Püşk atdıq, can sona sadəga düşdü.

“Kitab-Dədə Qorqud” dastanında evin keşisi öz xanımına çox ince nəzakət qaydalarına əməl edərkən müraciət edir. Hətta on ağır, çatın sözü belə deməyə başlayanada bu nəzakət qaydalarını unutmur, xanımıñ aziz tutur, onu hor zaman yüksək saxlayır.

Dırşə xan evinə goldi. Çağırıb xanımına soylar, gőzəlim; xanım, nə soylar?

Bər gəldil, başum baxtı, evim taxtı,

Evdən çıqub yürüyəndə solvi boylum!

Topuğunda sarmaşanda qara saçlum,

Qurulu yaya bənzər çatma qaşlum!

Qoşa badam sığmayan dar ağızlum

Güz altında bənzər al yanaqlum,

Qanunum, verəgim, dölgüm,

Görürməsin, nolər oldı?

Əslində Dırşə xan xanımına heç də müsbət fikir söyləməyə gölməmişdir? Onun xanımına deyəcəyi sözlər, Bayandur xanın ona qarşı həqərətlər hərəkətlərindəndir. Dırşə xanın qəlbini qırılmış, fikri dağılmış, qanı qaralmışdır. Lakin buna baxmayaraq xanımına, müraciət nə qədər nəzakətli, nə qədər ince səslərin. Yüksök etil normalarla səykonma var bu müraciətdə. Bütün bunlar ta qədimdən türklərin, azərbaycanlıların bir xalq kimi həmişə zongin, etik nitq normalarına əməl etdiyi anlamına gör.

Bədiə əsərlərdə işlənən müraciət etiketləri əslində xalq danışq dilinin bazis nümunəsidir. Hər bir bədiə əsərdə işlənən müraciət etiketlərinə nəzər yetirdikdə aydın olur ki, dilimizdə zongin müraciət formaları özünməxsusluq ilə seçilir.

İ.Şixlinin əsərlərində, xüsusən, «Dəli Kür» romanında müraciətlərin funksiyasını qısa

Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) 2019, № 2, səh. 90-100 93
da olsa, nəzərdən keçirək. Birincisi, bu, müraciətlərin bir nitq etiketi kimi nə qədər geniş semantik potensialı malik olduğunu əks etdirir. İkincisi, İ.Şixli yaradıcılığında müraciətlərin öyrənilməsi dövrün etnopsiologiyası durumunu, etiket situasiyalarını araşdırmağa imkan verir. Bu mənada məraqlı bir cəhət ortaya çıxır - müraciətlərin paradigmayaadıcı xarakteri ardıcıl übubi sıraya düzülərək, müxtəlif funksiyalar yerinə yetirir.

Personajların dilində müraciətlərin on geniş yayılmış funksiyalarından biri, sosial-sinfis monsablığı (ham adresantlarda, ham da adresatlarda) göstəricisi kimi emosional-üslubi istifadəsindir: «- Bağışlayın, cənab, admızı da bilmirəm.

- Aleksey Osipoviç.

- Demək, russunuz?»

Müraciət formaları sosial-dini və etnik işarəye çevirilir: «Ey, rus Əhməd, bildirçin mənimdi, mən vurmuşam...»

Kasib kondilərin nitqində bir-birilər səhəbat edərkən dayı, əmi, qardaş, və s. müraciətlərə tez-tez rast gəlinir. Məsələn: «Bərəkəllah, qardaşoğlu yaxşı cavab verdin...» Vərli böylərin dilində rəsmi müraciətlər geniş yayılmışdır.

Müraciət formaları müxtəlif tipli emosional-ekspressiv mənalı: yekoxanalıq, təkəbbürlik, kinaya, nifrat və s. ifadə edən sözlər və söz birləşmələri üslubi funksiyalar yerinə yetir. Bütün bu müraciətlərdə faktiki (laşqayaran), emotiv (ekspressiv), direktiv (pragmatik, ritorik) funksiyalar (birinin üstünlüyü ilə) bir yera qarışır.

Cahandar ağanın nökərlərə, cavanları müraciətlərini nəzərdən keçirmək məraqlı olardı: «- Ay uşaq, kim var, tez olun, su götürün. - A bala, get o atın çidarıni al, bura götür.» Və yaxud, digər əsərlərdə: «A gədə, sorus görək şəhərdən na var». (A.Şaiq. Seçilmiş əsərlər)

Kasiblərin öz uşaqlarına müraciətləri müyyən qədər başqa cələr kəsb edir: «- Ay qırışmal, bilirom, açılısan, amma sarsaqlama.»

Qeyd etmək lazımdır ki, İ.Şixlinin romanlarında müraciətlərin başqa bir xüsusiyyəti də nəzərə çarpar. Bu, dildən götürülmüş cümlənin mübtədəsinin subyekti cümlə qavramının subyekti ilə, nitq-müraciət adresatı ilə əvəzlenənədir. Burada agentiv-referensial mənənamın vokativ-pragmatik funksiyası ilə əvəzlenənəsi baş verir.

Konkret nitq situasiyasında müraciətin adresatı-şərəf obyekti («sən») subyekti kimi çıxış edir, ancaq subyekti-predikat münasibətləri, propozisiya onun predikati kimi, yəni danişanın göstərilən subyekto şəmil olunan əlaməti kimi çıxış edir. Bu zaman propozisiya subyekti bütün deyimin mövqeyini keçir. Deyimlərin qeyri-adi məzmunun yaratdığı xüsusi üslubi atmosfer - əks (kontrast) mənəni sözlərin birləşməsi diqqət çikir.

Məraqlıdır ki, bəzən dialoqların stilizasiyası prosesinin effektliyi üçün müraciətlərdə «sən» ikinci şəxş əvəzliyinin «» üçüncü şəxş əvəzliyi ilə əvəzlenənəsi baş verir.

«Əyə»/«ayə», «» müraciət formaları (Gəncə-Qazax, Borçalı bölgəsi üçün səciyyəvi olan) mental davranış göstəricisi kimi çıxış edir: - Əyə, nə yaman longidin? - Əyə, Kazım, o nə adamdır ki, sözünü dənmişsan? Ə, işində ol.

Bu cür müraciət etiketləri bədiə əsərlərdə də geniş şəkildə işlənməklə müraciət sahibinin təbəqəsi, sosial durumu, mədəniyyəti (burada təbiə ki, özündən razılıq, təkəbbürlik, mənəmənəməlik, yuxarıdan aşağıya baxmaq, özüno yarasdırmaq, özündən aşağı tutmaq və ya aksino tay-tus münasibəti, yaxınlıq və s.) və başqa bəki hallar öz əksini tapır. Budur, uşaqlar on qalayıb üstündən atılıb düşür və səsleri göldükəcək bağırıldırlar: Adə, adə vurrey! Adə, adə vurrey!

Adə, düzənliyi deyin, məni aldatmayın!

Müraciət etiketlərində «sən», «siz» əvəzlikləri xüsusi adlar, qohumluq-doğmaliq münasibətləri bildirən şəxslərin adları (həmin rol üçün nəzərdə tutulmuş xüsusi sözlər), eləcə

də, şəxslərin bu və digər əlamətlərini qabardan təsvir konstruksiyaları formul kimi çıxış edir. Diqqəti cəlb etmək üçün aşağıdakı formüllərdən istifadə olunur: «Bağışlayın, üzr istəyirəm».

«Bağışlayın» etiketi tanış olmayan adama nəyisə soruşmaq, nəyəsə aydınlıq gotirmək və s. üçün edilən müraciət formallarından biridir. Bu formadan, adətən, avtobusdan düşərkən, teatrdə öz yerinə keçərkən istifadə olunur. Avtobusdan düşərkən, yolu keçərkən, ekskalatorda ötüb keçmək istəyərkən müasir dövdə çox zaman «icazə verin» müraciət etiketindən istifadə olunur.

- Bağışlayın, xanım, siz o qızı gördünüz mü? (S. Vəliyev)

Yaxud da bir söz demək, sözə başlamaq, çıxış etmək üçün da «icazə verin», «izin verin» kimi müraciət etiketindən istifadə olunur.

Diqqəti cəlb edən müraciət formülləri ünsiyət situasiyasından, adresantın və adresatın yaş fərqiindən və sosial durumundan asılı olaraq differensiallaşır. Azərbaycan dilində müraciət formulə rolunda «son» və «siz» əvəzliliklərindən istifadə edilir. Siz əvəzliyi hörmət olameti, ya da tanış olmayan adama müraciət forması kimi istifadə olunur. Qeyd etmək lazımdır ki, «siz», «son» formülləri nitq etiketinin bütün tematik qrupları üzrə differensiallaşır.

Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə «son» deyək. Axi çoxdan tanışış.

- Üzr istəyirəm... Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam.» (Anar. Dantenin yubileyi)

- Bağışlayın, siz deyə bilərsiniz (deyə bilməzsınız)? - Üzr istəyirəm, siz bilmirsiniz? (bilərsiniz)...

Həmin formüllər kiməsə sual verəndə tətbiq olunur və «narahat etdiyinə görə üzr istəmək» mənasındadır. Bağışlayın, universitetə necə getmək olar?

Yaşı və orta nəslin nitqində sualdan və ya xahişdən önce, bir qayda olaraq, aşağıdakı ifadələr işlədirilir: «Zəhmət olmasa...»

Həmin müraciətlər müossisələrdə, şəhər küçələrində səslənir. Çox zaman tələbə gənclər bir-birinə adları ilə, ya da «uşaqlar» - deyə, müraciət edirlər. Valideynlər və qohum-aqrəbaya neytral müraciətlər edilir.

Kişi əhalisinin nitqində familyar müraciətlər geniş təqdim olunur: Eloğlu, əmoğlu, bacıoğlu, qardaşoğlu, xalaçığı.

«Buyur, bacıoğlu». - Məni sizin kəndə mühəməzir oxumağa göndəriblər.» (İ. Şixli. «Dəli Kür») - Xalaçığın, mən o gün, doğrudan da, çox sahə danışdım» (S. Vəliyev) «Ay rəhmətlik oğlu, bilmirsən ki, göydən iki daş düşə, biri yoxsulun başına dayır?»

Həmin müraciətlər gruppunda cavab replikaları ünsiyət situasiyası ilə əlaqədardır. Rəsmi şəraitdə bu cavab replikalarından istifadə olunur: «Bəli! Buyurun! Eşidirəm! Dinləyirəm! Qulağım sizddir! Can! Ay can!»

Neytral müraciətlərə cavab reaksiyaları: Bəli! Hə! Nə? Nədir?

Azərbaycan dilində çoxlu müraciətlər var ki, ekspresivliyi ilə diqqəti cəlb edir: Baba! Babacan! Nənə! Nənəcan! At! Atakan! An! Ananac! Əmi! Əmican! Balası! Qadas!

«- Hansı qızı, xalacan? - Əmican, məni yərə qoy, maşallah ağıram, sən də, əmican, maşallah, çox qocasan». (Ə. Məmmədəxanlı. Hekayələr)

* Ananac, narahat olma! Tez qaydaram, ananac! (S. Vəliyev. Seçilmiş əsərlər).

Nitq etiket vahidlərindən emosiya və mərasimliyi ifadə edən ekspresiv jelstər əksini tapır. Nitq etiket vahidləri, ilk növbədə, sabit tərkibli və stereotip səciyyəli klişelərdir, şablon ifadələrdir. Bəzi ünsiyəti stereotipləri nitqində dənə keçmişdir.

Bu baxımdan müraciətlərin qrammatik sintaktik mahiyyəti, ifadə formaları maraq doğurur. Müraciət sintaktik hadisi kimi tədqiqatçıların diqqətini cəlb edir. Öz semantik-sintaktik strukturuna görə müraciətlər müəyyən situasiyani əks etdirir.

Müraciətlər həmsəhəbatla əlaqə yaratma vahidi kimi eynitipli siuaset-funksional əlamətləri ilə nitq etiketi formüllərindən biridir, ona görə də onların qrammatik mahiyyəti eynidir.

Azərbaycan dilbərliyində nitq ünsiyətində elə müraciətlər var ki, ritual nitq vahidləri ilə, eləcə də, frazeoloji vahidlərlə («dərdiş», «qadası» və s.) ifadə olunur. Məsələn, Azərbaycanın Qərb bölgəsində (Qazax, Ağstafa, Borçalı) «dərdiş» müraciət forması geniş yayılmışdır.

- Dorddən danışursan, qadan alım?

- Birdimi danışam dordimi, dərdiş? (İ.Şixli. Əsərləri)

«Dərdiş» - qadası, «dərdin alımı», «qadan alımı» deyimlərinin qisa formasıdır.

Danışış leksikasında adətən «bacı», «xala», «bib», «əmi», «əmi oğlu», «dayu», son vaxtlar isə yaşlı adamlara «qəsəqqal» - deyə, müraciət olunur və bu hal geniş yayılmışdır.

* Ay sağ ol, Kərim dayı, - deyə fədailər oturduqları yerdə tərpəndilər və dərhal sakit olub gözlərini ona dikdilər. (M. İbrahimovun. Seçilmiş əsərləri)

Kimisi müəyyən millətdən seçənək üçün təsviri konstruksiyalar - deskrisiyalardan istifadə olunur. Deskrisiyaların kim, kimdir sual əvəzlilikləri predikativ əhatə edir.

Yasidin diqqətini çəkəndə «sən» əvəzliləndən istifadə olunur:

- Sən bilərsən... - Sən deyə bilməzsən...

Səbəb doğuran situasiyalardan «Soruşmaq olar?», «Olar sual verim?», «Demək ayıb olmasın?» «Sizo bir sual vermek olar?» istifadə olunur. «Demək ayıb olmasın, bu vaxt o vaxtforda nə işiniz var?» (Anar. «Macal») sual tipli xahişlər geniş yayılmış üzüllərdən biridir. Azərbaycan dilində adresantın replikasında «buuyaşun» formulu «sizin qulluğunuzda duraram» mənasını ifadə etməklə yanaşı, diqqəti ön plana çıxarırlar.

Nitq etiketləri formülləri dialoji vəhdətdə mövcud olduğundan stimul replika ilə yanşı reaksiya-replikamı da nəzərdən keçirmək gərəkdir. Replika-stimuldən fərqli olaraq, replika-reaksiya daha çox sərbəst konstruksiyalara malikdir. Replika-reaksiyamızın formasında adresantın xahişini yerinə yetirməsi yə or əndən imtina, ifadə edən daha tipik replikalar səciyyəvidir.

- Bilmirəm. - Deyə bilmərəm.

Bütün bu replikalarda diqqətçəkmə funksiyasını - vokativ funksiyasını həmin replikalar üçün nəzərdə tutulmuş xüsusi sözlər yerinə yetirir. Bu müəyyən auditoriyalara ünvanlanmış müraciətlərdən daha qabarq şekillər özünü göstərir.

Tələbələr! Bayollar! Yoldaşlar! Dostlar! Qardaşlar! Vətəndaşlar! Həmisi! Eloğular! və s. Sevər. Qardaşlar, acam. Kömək edin! (C.Cabbarlı, Oqtay Eloğlu)

Xaspolut - Vətəndaşlar! Xüsusişə tələbə qardaşlar! Gonçlörümüz bağlarından qopan bu coşqun hissəyyatlı hər kəs, xüsusişə səhən işçilər sevinir (C.Cabbarlı, Oqtay Eloğlu)

Rəşad. Salam, dostlar! Sizə bəkli qardaşlarınızdan salam gətirmişəm.

İldırım. Salam. Eloğular! (A.Saq. Seçilmiş əsərləri)

Əksər hallarda bu müraciət etiketlərinin (dostlar, yoldaşlar, qardaşlar, bəylər, tələbələr, vətəndaşlar və s.) əvvəlinə «oziz», «hörmətli» komponentləri təyinləri olava olunur ki, bu da müraciət etiketinin dəha qüvvətli, fikri, diqqəti calbetmənin dəha yüksək formasında işlənməsi ilə nəticələnir.

Oqtay. Əziz vətəndaşlarım! Mən və mən qarşı bu hissəyyat heç... fəqət məni sevindirən xalqımızın bir ideal kimi bəslədiyim bu gündü tərəqqisini... (C.Cabbarlı, Oqtay Eloğlu)

Son vaxtlar «ənənə, xanım, bəy» müraciətləri kültvi informasiya vəsaitlərində, Milli Məclisində, müxtəlif simpozium və konfranslarda norma kimi qəbul olunur.

Xaspolut. Cənablar, nə qədər acı bir xəbər də olsa, bildirməliyəm ki, aktrisa Tamara Panlova xəstə olduğunu, bu gecə oyuncu olmayıcaqdır (Oqtay Eloğlu)

Daşdomur. Seyid Hüseyn hüzürunuza gəlmək istəyir.

Xurşudbanu. Seyid Hüseyn yox, «ənənə Seyid Hüseyn»

Daşdəmir. Bağışlayın, Banu bəyim. Cənab sözü yadından çıxdı. ("Xurşudbanu Natəvan") Bəzən «cənab» sözü -etiketi kinaya məzmunu da ifadə edə bilir.

• Oho, narahat edirəm, bağışlayın cənab - deya döñançı istehza ilə gülfümşeyir - nisya şey alib qarıniza dürtəndə yaxşı idi, pul verəndə yox (S.Vəliyev. Seçilmiş əsərləri).

Yuxarıdakı cümlənin məzmunundan aydın olur ki, "cənab"- müraciət etiketi burada kinaya formasında işlənmişdir. Azərbaycan dilində işlənən müraciət etiketlərinin, demək olar ki, əksəriyyəti haqqıqı mənə ilə yanaşı yaranan vəziyyətlə bağlı mənfi çalar aspektində işlənə bilir!

Əvvəldə qeyd etdi ki, personajların dilində müraciətlərin ən geniş yayılmış funksiyalarından biri, səsial-sınıf mənşələrin (həm adresantlarda, həm də adresatlıarda) göstəricisi kimi emosional-üslubi istifadəsidir. Lakin bəzən elə olur ki, yüksək təbəqə nümayandalarının müraciət formaları diaЛОQUN MƏZMUNUNA GÖR DƏYİŞ BİLƏR. Adresat adresanta ali etiket forması ilə müraciət etdiyi halda, hər hansı bir mövzunun həlli zamanı adresantın cavabı adresati qane etmədikdə və ya əsəbiləşdirdikdə, adresat əvvəlki müraciət- ali (rəsmi) müraciət etiketini qeyri-rəsmi, nəzakotsuzluq ifadə edən müraciət etiketi ilə əvəz etmiş olur. Bu da təbii ki, adresatla adresantın diaЛОQUN ZAMANI YARANAN MÜNASİBƏTLƏ BAĞLI OLARAQ DƏYİŞİR. Buna nümunə olaraq İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesində Xurşidbanu ilə Məliküldövlə arasında olan diaЛОQUN DIQQƏT YETİRƏK.

Məliküldövlə - İltifatımıza qarşı mütəşəkkirəm, banu bəyim həzrətləri. Bu səhər sizin təze saldırdığınız bağda olahəzər vəlihadə seyrə çıxmışdır. Oradakı dirluba güllər, çiçəklər mənə Təbrizdəki başçımızı xatırlatı.

Xurşidbanu- Məgar siz Təbrizdəniniz?

Məliküldövlə - Bəli, mən azərbaycanlıyam. Əsil admı da Mirzə Kərimdir.

Xurşidbanu. Aydırındır... Mənə nə qulluğunuñ vardi, Cənab Məliküldövlə!

Məliküldövlə - Banu bayım həzrətləri! Siz ağıllı bir qadın olduğunuz üçün mən heç bir müqəddimə suru etmədən birbaşa mətbəə keçirəm.

Xurşidbanu. Buyurun!

Məliküldövlə - İran taxtının vəliəhdə şahzadə həzrətləri sizinlə izdivac təmənəsindəndir.

Xurşidbanu. Məgar otuz iki hərəm şahzadə həzrətlərinə kifayət deyil?

Məliküldövlə - Vəliəhd həzrətləri sizi, necə ki, fəvqələdə aqıl sahibi bir xanım, taxt-taca varişlik ixtiyarla baş hırrı etmək fikrindədir.

Xurşidbanu - O... nə böyük iltifat! Cənab Məliküldövlə, siz necə ki, bizim azərbaycanlımız, sorusunur: bəs belə bir izdivaca siz özünüñ necc baxardınız?

Məliküldövlə - Banu bayım, əlbəttə ki, necə min illik tarixə malik İran səltənəti qohum olmaq biz azərbaycanlılar üçün xoşbəxtlik olar. Lakin babanız İbrahim xan aqılı bir dövlət xadimi olduğu üçün hələ o vaxt bunu düşünüb qızı Ağabəyim ağamı Fətəli şaha vermişdi. Ağabəyim ağa da dörən zoka sahibi olduğu üçün şah onu baş hərəm, yəni Şahbanu təyin etmişdi. Mühüm dövlət məsələlərinin onunla məsləhətləşirdi.

Xurşidbanu- İbrahim xan İran şahının etibarını qazanmaq üçün gözəl qızı Ağabəyim ağamı ona bir növ girov vermişdi. Bu xan babamın başğıtlarınmız günüň idi.

Məliküldövlə - Banu bayım, dini- İsləm yer üzündəki bütün müsəlmanların birliliyidir. Bilirsiz ki, məməkəti - Azərbaycan iki böyük dövlətlərdən birinə iltica etməlidir. Belə bir dövlət isə, əlbəttə ki, dini dinimizdən olan böyük İran səltənəti.

Xurşidbanu- Əgər İran şahları öz dini qardaşlarının qədrinini bilirdilərsə, nə üçün qoşun çəkib Azərbaycan əhalisinin əlsiz-ayaqsızlarını qılıncdan keçirirdilər? Nə üçün sizin volinətiniz vəliəhd Cənubi Azərbaycana divan tuturdur? Nə üçün İran şahları Cənubi azərbaycanlıları dili, milli hüququnu əlindən alıb, onları öz içərisində əritmək istəyirlər?

Məliküldövlə. Banu bəyim! Sizi inandırıram ki, İran hökmərinin bizi farslaşdırmaq siyaseti biz azərbaycanlıların xoşbəxtliyidir!

Xurşidbanu- Xoşbəxtliyidir?

Məliküldövlə - Şübhəsiz, o zaman biz də farslarla bir hüquqda olarıq, dövlət işlərində onlarla bərabər iştirab edirik!

Xurşidbanu- Ona görə də siz əslİ-nəcabətinizi danıb, Məliküldövlə olmusunuz?

Məliküldövlə - Banu bəyim hazırlərlə...

Xurşidbanu (son dərəcə qəzəbə) - Tutmayıñ manım adımı! Rədd ol, nökər! Qab dibi yalanıyan nökər, rədd ol!

Göründüyü kimi, Məliküldövlərin cavabları və onun vətənə olan xəyanəti Xurşidbanunu özündən çıxarıb və dialoqun əvvəlində ünvaniyan "cənab" etiketi sonda tamamilə aşağı səviyyəli, təshqirəmiz müraciət etiketinə (Qab dibi yalanıyan nökər) çevrilir.

«Yoldaş» müraciət forması hələ də müyyən qədar qalmadadır. «Hörmətli» epiteti geniş yayılmışdır. Beləliklə, qeyri-rəsmi şəraitdə geniş yayılmış müraciət problemi qismən qalmadadır və nitq etiketləri mədəniyyətinə yiyələnmə bu problemi tədricon aradan qaldıracaqdır.

- Yoldaş Kərimov, öz işindən danış, - dedi.» (Ə.Hacızadə. Unutmaq olmur)

Yoldaş, cənab müraciət formaları soyad birləşməsinin köməyiylə yaranan müraciətlərə işgüzər şəraitdə daha çox rast gelinir.

«- Salam, yoldaş Mehdiyev, - dedi - açılışda siz də olmalısınız». (V.Babanlı. Seçilmiş əsərləri)

«Yoldaş», «yoldaşlar» müraciət forması keçmiş Sovetlər dövründə daha intensiv işlənmişdir. Bunu o dövrün ekran-efir, matbuat, kino və s. materialları da sübut edir. Ancaq son dövr müstəqillik illərində «yoldaş» ifadəsinin yerini «cənab» sözü tutmaqdadır. Özü da «cənab» ifadəsi daha çox rəsmi xarakter daşıyır.

Azərbaycan dilində «xanım» sözü də müraciət forması kimi səciyyə kəsb edir. İngiləbə və sovet döneninə qədar bu söz, adətən, varlı xanımlarla, bəylərin və s. həyat yoldaşlarına, qız övladlarına müraciətlərdə deyilirdi. İndi isə bu söz qadınlara nəzakətli müraciət forması kimi işlənir.

Dilimizdə «xanım» ifadəsindən, eyni zamanda, «həyat yoldaş» mənasında da istifadə edilir. Məsələn: «Siz xanımınızı da bizim tədbirinə gətirsiniz, yaxşı oları.» (V.Babanlı. Seçilmiş əsərləri)

Bir çox hallarda kişi və qadına olunan müraciətlərdə fərqlər diqqəti çekir. Ünsiyyət yaxınlığının dərəcəsi istifadə olunan müraciətləri fərqləndirir. Bunun əsasında doğma-yad, «tanış-yad» qarşılıqlırmalar dayanır. Məsələn, Solnaz xanım! - Leyla xanım! - «Xanım, sizdən bir söz də soruşmaq istəyirəm». (İ.Fəhmi. Sənli sözümüz)

Səxavət. Nurcan xanım, mən sizin talantuylə bərabər təvəzükkarlığınızı da pəroştişkarıyam (İ.Əfəndiyevin. Seçilmiş əsərləri)

Bəzən isə «qız» sözünün əvvəlində «xanım» komponenti əlavə olunaraq müraciət etiketi kimi işlənir. Belə müraciət etiketinə gündəlik həyatda tez-tez rast gelinir.

Xanım qız, məməkəti xəfiyyə idarəsinə gəlməlisiniz, inciməyin, vəzifəm belədir (S.Vəliyev. Seçilmiş əsərləri)

“Qız” müraciət formasının əvvəlində “gözəl” sözünün əlavə edilməsi formasında yaranan müraciət etiketi də dövrümüz üçün işləkdir: “Gözəl qız, özünü üzmə. Qoy düşmənin ağlasın”. (S.Vəliyev. Seçilmiş əsərləri)

Azərbaycan dilində rəsmi müraciət forması kimi «müəllim» sözündən istifadə olunur. İstənilən vəzifəli, nüfuzlu şəxsin adına «müəllim» sözü artırmaqla müraciət etmək mümkündür.

Lakin, yeri göldi-gölmədi, hər kəs müəllim – deyə, müraciət etmək düzgün sayılmazdı. K.Əliyev bununa bağlı yazar: «Qırıbı bir dəb düşüb: vəzifəsindən, peşəsindən, ixtisasından asılı olmayaq bütün kişilər «müəllim» deyənlərin sayı çoxalıb. Hətta, iş o yera çatıb ki, televizor verilişlərində bəzən mühəndisə, agronom, baytara da «müəllim» deyirlər. Verilişlərin birində müxbir zoobaytara belə müraciət etdi: «Rəhim müəllim, qabaq xəstəliyinə qarşı mübarizən necə təşkil etmisiniz? O da əvvəlcədən hərhlıqda mönəti oxuyanın bir sıra sözçəri düzgün tələftüz etmədi, qrammatik söhvlərə yol verdi. Axi, «müəllim» anlayışın dərin səhiyyi, elmi işiqtı, mükəmməl savadı özündə ehtiva edir. Əsl müəllim nümunəvi, iibrətəmiz bir şəxsiyyətdir, mədəniyyəti də, elmi də, savadı da oandan öyrənirlər! Zoobaytara və buna bənzər peşə sahiblərinə, hətta dəlləyə «müəllim» deyə, müraciət etməyinə asıl müəllimi gözdən, nüfuzdan salırmır!» (3,23). N.Abdullayev işa yerli-yersiz «müəllim» müraciətindən istifadə münasibətini bildirərək yazar: «Yeri gəlmüşkən qeyd edək ki, «müəllim» müraciət formasından bəzən uyğun olmayan məqamlarda yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı olmayaq istənilən adama bu adla müraciət edilir. Məsələn, Azərbaycanda yayılmışlanan telefonalların verilişlərinin birində demək olar ki, hamiya «müəllim» deyə müraciət olunur. Sərnişin qatarında bələdiyi işləyən Səfər adlı bir nəşrin mönəti problemi ilə bağlı məsələnin müzakirəyə çıxarılmışdır. Aparıcı «Səfər müəllim» deyə dəfələrlə ona müraciət edirdi. Belə uygunsun müraciət həmin sözün ehtiva etdiyi mənənəyə məmənə, şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicisini narazı salır». (1,219).

Abi tab gətirməyib nashayət dedi:

• Yaxşı, bir de görüm sən Məcid deyilsənmi?

O, Abiya baxıb yavaşca dedi: -SSS... mönəti belə çağırma, eşidən olar. Mönə hər yerdə "Məcid müəllim" deyə müraciət edirlər (S.Vəliyev)

Ünsiyyat prosesində kommunikasiya aktının iştirakçıları şəraitin səciyyəsindən, kommunikantların olamətlərindən (cinsi, yaşı, içtimai vəziyyəti, qohumluq və ya tanışlıq əlaqları və s.) asılı olaraq, yəni kimin, nə zaman harada, kiminlə dəmirliyindən asılı olaraq, habelə istifadə edilən fikrin, müraciətin funksiyasından asılı olaraq müəyyən leksik vəsitələrindən istifadə olunur.

Övlada müraciətlərə qohumluq bildirən sözlərdən istifadə olunur. Gündəlik həyatda və badii nümunolourmizdə övlada müraciətdə çox vaxt "oğul", "oğlum", "qızım", "balam", "əziz balam", "əziz oğlum", "əziz qızım" və s. müraciət formasından istifadə olunur.

Oğuz cəmiyyətində ata-ana ilə övlad arasında elə bir mükəmməl etik-mənəvi münasibət mövcuddur ki, bu müraciət sistemində özünü bürüzə verir.

Ümumiyyətlə, orta əsrlər türk cəmiyyətində olduğu kimi, «Kitabi-Dədə Qorqud»da da ata-ana ilə övlad münasibətləri sistemində əsas yeri ata-oğul münasibətləri tutur. Ona görə də atanın oğulu, oğulun ataya müraciətləri «Kitabi-Dədə Qorqud»da xüsusiəl zəngin, rəngarəng və diqqətçəkəndir.

«Kitabi-Dədə Qorqud»da atanın oğulu müraciət formaları, əsasən, aşağıdakılardan ibarətdir: «Oğul!, Ay oğul, Qulunun oğul! Arslanım oğul! Canım oğul!»

Öğlunun ataya müraciət bir qədər rəsmi sosionur: «Baba! Ağ saqqallı oziz baba! Babam! A bəg baba! Xanım baba! Ağ saqqallı oziz izzətli baba! canım baba!»

«Uruz atası Qazan xana: - Ağam Qazan! Ağam Qazan!»

«Kitabi-Dədə Qorqud» eposunda kişisin qadına, qadının kişiyyə, yaxud sevgililərinin, beşikkəsəmə və nişanlılarının bir-birinə müraciəti yüksək məhəbbətə yanaşı, ondan daha yüksək olan sosial-mənəvi, içtimai-etik mülkiyyət istifadə etməklə orta əsrlər türk epos təfəkkürünün ideya-estetik imkanlarını nümayiş etdirir (2, 23).

Xatunu Bəkili «bəg yigidim», Bəkili isə xatununa «görkəlüm» – deyə, müraciət edir.

Selcan xatunun Qanturalıya müraciəti qadının kişiyyə münasibətindən çox, igidin igida

müraciəti xatırladır: Yigidim! Hey yigidim, bəg yigidim! Bəg yigidim!»

Sevgilisindən qazablannmış qız ona «qavat oğlu qavat» – deyə, müraciət etdiyi kimi, sevgilisindən qazablannmış igid də ona «mənə, qavat qızı!» – deyə, müraciət etməli olur.

Dinləyiciyi müraciət, dinləyicini nitq anlamına təhrük etmək məqsədinin güdülməsi dilin apellyativ funksiyasına aid edilir. «Kitabi-Dədə Qorqud»da dilin apellyativ funksiyası müşahidə olunan parçalar çoxdur. Onlardan yalnız birini təqdim edirik:

«Atardan yegrəq qayın ata!

Anamdan yegrəq qayın ana!

Qaytabanın buğrusu ürkdi gedər,

Sarvan öğin aldı, döndərəməz.

Qaraqc ayğırrın ürkdi, gedər.

ƏDƏBİYYAT

1. Abdullayev N. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,
2. Dəmirçizadə Ə. Azərbaycan dilinə işlubiyat. Bakı: Azərtədrisnəş, 1962, 270
3. Əliyev K. Nitq mədəniyyəti və işlubiyatın əsasları. Bakı, 2001, 189 s.
4. Qurbanov A. Ümumi dilçilik. II hissə. Bakı, Nurlan, 2004, 532 s.
5. Rəcəbov Ə. Nəzəri dilçilik. Bakı: Nurlan, 2003, 515 s.
6. Şəmjakin F. N. К вопросу об отношении слова и наглядного образа. /Цвет и его называния/. Известия АПН РСФСР. Вып. 113., 1960, с.118-126.

*Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
terane.nagiyeva.79@mail.ru

Tarana Nagiyeva

THE REFERENSE IS LIKE THE EMOTIONAL VALUATION FUNCTION OF THE DISPLAY TAG

People communicate with those who use a number of phrases used by the majority for different purposes, most of them are the tags of cultural expressions. One of the most widespread speech tags is the appeals. As in other languages, appeals in the artistic languages of Azerbaijan, usually refer to the social role of the addressee, the degree of affinity, age.

Keywords: appeal, speech, tag, communication, situational

Тарана Нагиева

ОБРАЩЕНИЕ-КАК ФУНКЦИЯ ЭМОЦИОНАЛЬНОЙ ЦЕННОСТИ РЕЧЕВОГО ЭТИКЕТА

Люди общаются с теми, кто их охватывает, используя различные фразы, которые используются большинством для различных целей, большинство из них помечены как выражения культуры. Одним из самых распространенных речевых этикетов является обращение. Как и на других языках, обращения на художественном языке Азербайджана обычно по-

казывают социальную роль адресата, степень родства, возраст.

Ключевые слова: обращение, речь, метка, общение, ситуационный

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlk variant 05.04.2019

Son variant 24.06.2019